

Peşə bayramı qeyd olunmuşdur

9 oktyabr—Beynəlxalq Poçt Günü münasibəti ilə Qəbələ Rayon Poçt Filialının işçiləri peşə bayramlarını qeyd etmişlər. Poçt filialının işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi öönüne

özündə birləşdir-məklə, təkcə poçt sahəsində deyil, həm də digər beynəlxalq təşkilatlarla six əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilmişdir.



gül dəstələri düzmiş, ulu öndərə ehtiramlarını bildirmişlər. Sonra filialın akt zalında peşə bayramı münasibəti ilə toplantı keçirilmişdir. Toplantıda çıxış edən rayon poçt filialının rəisi Rauf Kərimov ölkəmizdə poçt xidmətləri sahəsində aparılmış islahatlardan və bu sahədə qazanılan nəaliyyətlərdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın da üzv olduğu Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini

Bildirilmişdir ki, respublikamız dövlət müstəqiliyini əldə etdiğindən sonra xalqımızın böyük oğlu Heydər Əliyev tərefindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərefindən inamla davam etdirilən uğurlu siyaset nəticəsində ölkəmizdə poçt və rabitə işi də köklü surətdə dəyişərək yeni inkişaf mərhələsinə çatdırılmış, Azərbaycan poçt rabitəsi sahəsində bir sira beynəlxalq birlik və təşkilatların tam hü-

Sonda xatirə şəkilləri çəkdirilmişdir.

«Qəbələ».

Fotolar
İ. Vəlizadəninindir.

Azərbaycan Respublikası FHN-nin Qəbələdə yerləşən «N» sayılı hərbi hissəsində görüş

Azərbaycanın Milli Qəhrəmanı, həmyerlimiz İntiqam Atakışiyevlə görüş keçirildi. Görüşü hərbi hissə komandirinin müavini polkovnik-leutenant İlham Əliyev açdı. Bildirdi ki, İntiqam Atakışiyev Azərbaycanın müstəqiliyinin, ərazi bütövlüyünün qorunması sahəsində göstərdiyi igidiyyə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman fəxri adına layiq görüllər.

Sonra söz Milli Qəhrəman İntiqam Atakışiyevə verildi.

İntiqam Atakışiyev bildirdi ki, hələ kiçik yaşlarından hərbçi olmaq arzusunda idi. Həmişə hərbidən bəhs edən filmlərə tamaşa edər, orda təsvir olunan qəhrəmanlara bənzəmək istəyərdi.

İntiqam Vahid oğlu Atakışiyev 1992-ci ildə Qəbələ rayon Hərbi Komissarlığı tərefindən Milli Orduya çağırılıb. Ordu sıralarında nümunəvi

əsgər kimi xidmət edib. Yüksek əsgəri keyfiyyətlərini nəzərə alıb, onu Türkiyəyə hərbi zabitlər kursuna göndərirlər.

O, orduya çağrıldığı ilk günlərdən ön cəbhədə olmuşdur. Ağdam, Tərtər və Qubadlı rayonlarında gedən ağır döyüşlərdə öz şücaətini nümayiş etdirmişdir.

İntiqam Murovdəğ döyüslərinin birində yaralanır. Hərbi hospitalda iki ay müalicə olunduqdan sonra yenidən döyük bölgəsinə qayıdır. İntiqam Atakışiyev bu gün nümunəvi xidmetinə görə fərqlənən zabitdir. O, xeyirxah bir insan, öz vətəndaşlıq mövqeyilə seçilən bir hərbçi kimi tanınır. İntiqam Atakışiyev təhsil aldığı məktəbin önündə, vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş və bunun üçün öz maddi və mənəvi köməyini əsirgəməmişdir.

İntiqam Vahid oğlu Atakışiyev 1992-ci ildə Qəbələ rayon Hərbi Komissarlığı tərefindən Milli Orduya çağırılıb. Ordu sıralarında nümunəvi

1991-ci ilin oktyabrin 18-də «Azərbaycanın dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktinin qəbul edilməsi ilə Azərbaycan müstəqillik yoluna qədəm qoydu.

Oktyabrin 18-də həmin tarixin daha bir səhifəsini çevirəcək və ümummilli lider Heydər Əliyevin gecəli-gündüzlü zəhməti ilə reallaşan həqiqəti, daxili və xarici həmələrdən hifz olunaraq əbədi yaşamaq haqqı qazanan dövlət müstəqilliyinin ildönmənə qeyd edəcəyik.

qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işgal edilməz, dövlət müstəqilliyimiz ağrı və əzablı yollardan keçməzdə. 1987-ci ilən sonra Heydər Əliyev kimi Azərbaycan da təkləndi. Heydər Əliyevə qarşı başlanan siyasi təqib kampaniyası əslində Azərbaycanın dövlət müstəqilliyinə vurulan zərbe idi. Bu zərbələrdən ən ağır isə Azərbaycanı parçalamaq, quberniyalara ayırmak istiqamətində gedən təhlükəli oyuna hesablanmışdı.

1990-ci ilin iyun ayında ümummilli lide-

Müstəqilliyi yaşadan

Xalqımızın istiqal arzusu uzun bir tarixi dövrü əhatə edir. Bu tarix müstəvisində Azərbaycan xalqı müxtəlif keşməkeşli mərhələlərdən keçib, ağır sınaqlarla uzaleşib. Qurbanlar verib. Lakin azadlıq arzusunu, müstəqillik əzmini və iradəsini heç vaxt itirməyib.

Lider, şəxsiyyət tarixdə böyük rol oynayır. Böyük Britaniyanın uzun müddət baş naziri olmuş, ucu-bucağı görünməyən Britaniya imperiyasının yaranmasına öz töhfəsini vermiş Dizraeli deyirdi ki, «müstəmləkələr yalnız müstəqillik qazandıqlarına görə müstəmləkə olmaqdan çıxmırlar». Bu fikirdəki həqiqət ondan ibarətdir ki, müstəqilliyi elan etmək hələ böyük yolun başlangıcıdır. Bunun ardınca müstəqil daxili və xarici siyaset yürüdülməzsə, müstəqilliyin iqtisadi, mənəvi və siyasi bazası yaradılmazsa, bu cür müstəqillik tam dəyərli sayıla bilmez.

Azərbaycan xalqının xoşbəxtliyi onadır ki, dönyanın böyük imperiyalarından biri olan Sovet İttifaqı süqut edən, yeni müstəqil dövlətlər meydana gələndən az sonra ölkəmizdə siyasi hakimiyət sükanı arxasında Heydər Əliyev kimi təcrübəli və böyük nüfuzlu malik siyasetçi, dövlət xadimi dayanmışdır. Kiçik Azərbaycan gemisini böyük dövlətlərin maraqlarının kəsişdiyi 1993-1995-ci illərin tufanından, siyasi fırınlasından keçirən Heydər Əliyev şəxsiyyəti, qətiyyəti və müdrikliyi olmasayı, Azərbaycan adlı müstəqil dövlət də olmaya caqdı. Ümummilli lider «Azərbaycan mənim həyatımın mənasıdır»—sözlərini məhz dövlətimizin bü günü üçün, müstəqil Azərbaycan üçün demişdir!

Dövlətimizin siyasi tarixində faciə və zəfer anları, azadlıq və dövlət müstəqilliyi ideyalarına yaxınlaşma və ondan uzaqlaşma mərhələləri Heydər Əliyevin siyasi hakimiyətdən uzaqlaşdırılması və siyasi hakimiyətə yenidən qayıdışi ilə six şəkildə bağlıdır. Xalqımızın müstəqillik hərəkatı cismani varlıq kimi götürürsə, Heydər Əliyevin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Ümummilli liderimiz Heydər Əliyev o vaxtlar siyasi hakimiyətdən uzaqlaşandan sonra Azərbaycanın başına gətirilən faciələrin kökündə bu fikrin ən sadə izahı dayanır.

Ölkəmizin bu gün də yaxa qurtara bilmədiyi, on minlərlə şəhid qanı, bir milyondan çox qəçqının müsibəti ilə nəticələnən Qarabağ probleminin məhz 1987-ci ilən Heydər Əliyev siyasi hakimiyətdən uzaqlaşdırıldıqdan sonra başlanması təsadüfi deyil. Əger o vaxtlar sağlam düşüncəli insanların səsində qulaq asıb, Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydi, xalqımız 20 Yanvar, Xocalı faciələrini yaşamaz, Laçın, Şuşa xəyanətlərinin

rimiz Heydər Əliyevin Moskvadan Naxçıvana gəlməsi bu regionu onun başı üzərində dolanan siyasi oyunlardan və erməni işgalindən hifz etdi.

Böyük siyasetə bu qayıdış imperiya qüvvələri ilə mübarizənin dəha da kəskinleşməsinə və Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıdı.

Azərbaycan Xalq Cümhuriyyətinin baş verən hadisələr ucbatından davam etdirə bilmədiyi müstəqillik yoluna ümummilli liderimiz Heydər Əliyevin daim sədaqəti olmasını belə bir fakt da sübut edir ki, məhz bu böyük siyasi liderin uzaqqörənliyi və qətiyyəti sayesində Azərbaycanın üç rəngli bayraqı ilk dəfə olaraq 1991-ci il noyabrın 17-də Naxçıvan parlamentinin iclas zalında müstəqillik rəmzi kimi yüksəkliyə qaldırıldı. Eyni zamanda Azərbaycan Ali Sovetindən, ölkə prezidentindən tələb olundu ki, müstəqil Azərbaycanın dövlət rəmzi və attributları haqqında qərar qəbul etsin.

Bu gün dövlət müstəqilliyimə münasiətdə siyasi tariximizin yaddaşında başqa nümunələr də qalıb. Moskvapərest Vəzirov, Mütəllibov rejiminin xalqa, onun müstəqilliyinə zidd siyaseti, siyasi oriyentasiyası bəlli olmayan, dövlət idarəciliyinə əsl dərəbəylik, anarxiya gətirən, idarə edə-edə öyrənmək istəyən Xalq Cəbhəsi—Müsəvət cütlüyünün zərərlə praktikası Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükələr yaratmışdır. Bu mənada 1991—1993-cü illəri Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, dövlət müstəqilliyinə qarşı qorxulu meyllərin, milli laqeydlilik və satqınlıq təcavüzünün sınaqdan çıxarıldığı dövr kimi də seciyyeləndirmək olar.

Xalqımız onun tarixi taleyində oynadığı böyük rola—ilk Azərbaycan Cümhuriyyətinin başlığı işi çətin və gərgin bir şəraitdə davam etdiridiyinə, tariximizin qaranlıq səhifələrinə obyektiv işiq saldıguna, Azərbaycanı sonu görünməyen əfsane və rəvayətlər yolu əvəzinə, gerçək siyasi mövcudluq və dövlət müstəqilliyi yoluna qaytardığına görə ümummilli liderimiz Heydər Əliyevə borcludur.

Müstəqilliyi qoruyub saxlamaq, yaşıatmaq, inkişaf etdirmək onu əldə etməkdən qat-qat çətindir. Məhz ümummilli liderimiz siyasi iradəsi, dühası, uzaqqörənliyi, gərgin və yorulmaz fəaliyyəti ilə əldən getməkdə olan müstəqilliyimiz qorunub saxlanıldı, günbegün möhkəmləndirildi, onun sarsılmazlığı, dönməzliyi və əbədiliyi təmin edildi.

Oqtay MƏMMƏDOV.